

İlk Daşaltı əməliyyatı faciə ilə başa çatdı

Bu döyüsdə şəhid olan Vətən övladlarının qisasi 28 ildən sonra yetərincə alındı

1990-ci illərdə sovet imperiyasının silahlandırdığı ermənilər hərbi üstünlüklerindən istifadə edib Dağlıq Qarabağı münaqişə ocağına çevirdilər. Azərbaycanlıların yaşadıqları kəndləri, qəsəbələri, şəhərləri mühəsirəyə alıb, dinc əhalini evindən, yurdundan qovmaq üçün qəddarlıqla cinayətlər törətdilər. Erməni vandalizmi nəticəsində azərbaycanlıların yaşadıqları yerlər viranə edildi.

1992-ci ilin də qışı belə dəhşətli, qorxunc xəbərlərlə başlamışdı. Amansız erməni silahlı dəstələrinin Cəmili, Meşəli kəndlərini və Kərkicahan qəsəbəsini işgal etdikdən sonra azərbaycanlıların hüznü, təşvişi və həyəcanı artırdı. Əsrər boyu alınmaz qala hesab edilən Şuşanın ətrafında vəziyyət gərginleşirdi. Şuşa şəhəri və yaxınlıqdakı kəndlər, Şuşa-Laçın yolu şəhərin ətrafında ermənilər yasaşan kəndlərdən müntəzəm atəşə tutulurdu. Həmin kəndlər erməni silahlılarının dayaq məntəqəsinə çevrilmişdi. Belə gərgin günlərdə gözələr Daşaltı kəndinə dikildi. Erməni yaraqları Şuşadan 3-4 kilometr məsafədə, Şuşa-Laçın magistral yolu boyunca yerləşən həmin kənddəki atəş mövqelərindən Şuşanı, Şuşa-Laçın yoluñdan ötən nəqliyyat vasitələrini gülləbaran edirdilər. Bununla həm də Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdılar.

Düşmənin atəş nöqtələrini məhv etmək qərarı verildi. Büyük əhəmiyyət daşıyan bu əməliyyata ovaxtkı müdafiə naziri, general-major Tacəddin Mehdiyev özü rəhbərlik edəcəkdi. O, bu məqsədlə 1992-ci il yanvarın 19-da Şuşaya gelmişdi.

Əsas zərbələr Daşaltıya və Əsgəranə vurulmalı idi. Həmin məntəqələr alındıqdan sonra Qarabağdakı erməni silahlı qüvvələri iki hissəyə bölünəcək, beləcə, düşməni məhv etmək daha asan olacaqdı. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa əsiqəmətlərindən düşmənə zərbə endirilmədi. Şuşaya getməli olan iki ədəd texnika yolda sıradan çıxaraq Laçında, ikisi Qubadlıda qaldı. Şuşaya getməli olan Sabir Cəfərov "yoxa çıxdı", silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra lazımı ünvana yetişdi.

Daşaltı əməliyyatından qabaq Şuşanın müdafiəsi zəif təşkil olunmuşdu. Vahid komandanlıq yox, müxtəlif dəstələr mövcud idi. Tecili keçirilən müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirmək, komendant saatı tətbiq etmək təklifi etirazla qarşılındı. Müşavirədə şəhər ətrafındaki Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrini məhv etmək üçün əməliyyat aparmaq qərarı qəbul olundu.

İki gün keşfiyyat aparıldı. Daşaltı kəndində ermənilərin

50-60 nəfərlik silahlı dəstəsi olduğu müəyyənləşdirildi. Əməliyyatın keçirilmesi üçün Şixov taborundan 200 nəfər ayrıldı. Tacəddin Mehdiyev polkovnik Zaur Rzayev, podpolkovnik Nureddin Abdullaev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin rəhbərləri və zabitləri arasında vəzifə bölgüsü apardı. Əməliyyatın keçirilmesi üçün 5 tağım və Müdafiə Nazirliyinin Xüsusi Keşfiyyat İdarəsinin əməkdaşı Riad Əhmədovun rəhbərliyi altında peşəkar döyüşçülər ibarət 10 nəfərlik xüsusi qrup formalasdırıldı.

Plan hazırlanırdı. Və Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi uğrunda 1992-ci il 25 yanvarda axşam saat 20:00-da əməliyyata başlanıldı.

Plan üzrə, birinci taqım Nəbilər kəndinə gələrək 10 nəfərlik patrul dəstəsiyle görüdü. Onlardan Sığnaxa gedən ən qısa yolu soruştular. Ancaq bələdçi ləhənin yolla irəliləməyin çox təhlükəli olduğunu söylədilər. Birinci taqım daha uzun yolla gedərək 3 kilometr əvəzinə 15 kilometrədək məsafə qət etdilər. Neticədə lazımı məntəqəyə təyin edilmiş vaxtdan daha gec çatdırılar.

O gün hava son dərəcə əlverişsiz idi, güclü şaxta ətrafi bürümüşdü. Dərin qar örtüyü, yüksək dağlar, eləcə də özləri ilə götürdükləri silah-sursat döyüşçülərimizin hərəkətini çətinləşdirirdi.

Mövcud radioaparatlardan çox köhne idi. Ermənilər çox zaman Azərbaycan Ordusunun bölmələri arasındaki danışqları nəinki eşidirdilər, hətta müdaxilə edirdilər.

Əməliyyat zamanı hərbi əlaqə zəif qurulduğundan komandanlıq əsgərlərinin vəziyyətindən, harada olduqlarından vaxtında xəber tuta bilmədi. Bir-biri ilə əlaqə saxlamaq imkanından məhrum olduqlarından bölmələrin hərəkətlərində uygunlusluq yaradı.

Birinci tağım Sığnax kəndindən Daşaltıya gedən yol boyunca nəzərdə tutulmuş mövqelərə yetişib ayaq saxladılar. Burada dayanmağın əhəmiyyətsizliyinə, Sığnaxdan ermənilərin gəlməyəcəklərinə, Daşaltıya hücum etməyin vacibliyinə bələdçi lər taqım komandirini inandırdılar. Daşaltı-Sığnax yoluñun ətrafında mövqelərdə taqımın 6 əsgəri qaldı, qalanları mövqeləri tərk edərək Daşaltıya tərəf istiqamət aldılar.

Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləri ilə dolu "KamAz" yüksək avtomobili gəldi. Mövqədə qalmış 6 əsgər atəş açaraq erməni əsgərlərini avtomobil qarşıq məhv etdiler. Həmin vaxt düşmən əsgərləriyle dolu başqa bir "KamAz" yaxınlaşdı. Mövqədə dayanan 6 əsgərimiz onların arasında döyüş başladı. Əsgərlərimizden 2-si şəhid oldu, 1-i yaralandı. Sağ qalan 3 əsgərimiz həlak olan və yaralı yoldaşlarını götürüb geri çəkildilər. Sığnaxdakı yolda olan mövqelər erməni silahlı dəstəsinin əlinə keçdi. Onlar 3-cü və 4-cü Azərbaycan taqımlarının arxa tərəfinə keçdilər.

Şuşakəndə gedən yolu kəsməli olan 2-ci tağım düşmənin pusquşuna düşdü. Tağımızdan yalnız iki əsgərimiz yaralı qurtularaq qaça bildi. Onlar taqımı düşmən pusquşuna aparan Maxiş adlı bələdçi ilə erməni yaraqlarının danışqlarının şahidi olmuşdular. Bələdçi ermənilərdən ona söz verilmiş mükafatı tələb edirdi. Ermənilər isə "get həlak olmuşların avtomatlarını yiğ, onları sat, bu da sənin mükafatın olacaq", - deyə bələdçiye cavab vermişdilər.

Nəzərdə tutulan yoldan kənara çıxdıqlarına, 2 kilometr daha uzaqda mövqə tutduqlarına görə 3-cü və 4-cü taqımlar Sığnaxda və Şuşakəndə yollarda döyüşən əsgərlərin yardımına yetişə bilmedilər.

Üğursuzluqlar bir-birini əvəz etse də, hərbi əməliyyat plan üzrə davam etdirilir. Nəbilər kəndindəki dəstəmiz Daşaltıya doğru atəş açıdılarsa, erməni dəstələri eyni qaydada cavab verdi. 3-cü və 4-cü taqımların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəlilədi. "Kələmlik" deyilən yerin yaxınlığında Qurban adlı bələdçinin satqınılığı nəticəsində dəstəpusquya salındı və bütün üzvləri ermənilər tərəfindən qətlə yetirildi. Riad Əhmədov özü isə itkin düşdü.

Sonra 3-cü və 4-cü taqım kəndin kənarlarından Daşaltıya daxil olub düşmən dəstələri ilə döyüşə başladılar. Həmin vaxt Sığnax yolunda mövqeləri özbaşına tərk etmiş 1-ci taqımın əsgərləri "ura" deyə bağıraraq 3-cü və 4-cü taqımların arxasında kəndə daxil oldular. Kənddəki azərbaycanlı əsgərlərə əlaqə olmadığını görə, gələnləri düşmən əsgərləri hesab etdilər. Aralarında atışma başladı və itkilər verdilər. Daşaltı və Sığnax istiqamətində mövqelərdən isə erməni dəstələrinin şiddetli atəşinə məruz qaldılar. Bu zaman Sığnax kəndi istiqamətindən gələn erməni dəs-

təsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurdu. Hər tərəfdən sıxışdırılan, ağır zərbələr alan döyüşçülərimiz Daşaltı əməliyyatında misilsiz igidlik göstərdilər. Qəhrəman Azərbaycan oğulları döyüş meydənından qaçmadılar. Mühəsirəyə düşəndə də döyüşə davam etdilər. Çoxu qəddar ermənilərə əsir düşməmək üçün canına qayıdı. Ermənilərin əhatəsində qalan Elşən Xəlilov F-1 qumbarasıyla özünü və ətrafındakı erməni əsgərlərini öldürdü, Zaur Cəfərov isə son gülləsini özünə vurdu.

Tacəddin Mehdiyev Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci tağımı Daşaltı kəndindəki döyüşçülərə köməyə göndərdi. Ancaq artıq gec idi. Onlar 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiyle qarşılaşan 5-ci taqım dayanmamalı oldu. Tacəddin Mehdiyev güclü dumanın çökəməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmrini verdi. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalan döyüşçüləri Daşaltından Şuşaya doğru geri çəkilməli oldular.

Sonrakı cəhdərə faydasız oldu, xəyanətkar bələdçilərin heç birini tapa bilmədilər.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onlarla əsgər isə hələ də itkin sayılır. Döyüşdə ermənilərin bir neçə texnikası, 80-ə yaxın canlı hüvəsi məhv edilib.

Daşaltı əməliyyatı uğurlu olsaydı, mühəribənin gedisi Azərbaycanın xeyrinə dəyişə bilərdi. Məglubiyət döyüşçülərin də, dinc əhalinin də döyüş ruhuna ağır təsir göstərdi. Daşaltı əməliyyatından sonra erməni quldurları daha da azıginlaşdırılar. Azərbaycanın şəhər, qəsəbə və kəndlərini bir-birinin ardınca işgal etdilər, yerli əhaliyə divan tutdular.

Üğursuzluqlara baxmayaq, o gün döyüşçülərimiz öz rəşadətləri ile nümunə ola bildilər. Daşaltıdakı döyüşdə Azərbaycan oğulları əsrlər boyu danişlacaq, qələmə alınacaq qəhrəmanlıq dastanı yazdırılar.

...Bütün bunlar o qanlı döyüş günlərindən sonra tarixinin sehifələrinə yazıldı. Qarşida isə Azərbaycan Ordusunun qalibiyət bayrağının Şuşada, o cümlədən Daşaltıda da dalğalanması kimi Zəfer günləri var idi. 44 günlük Vətən mühəribəsi özünün şanlı tarixində Daşaltı əməliyyatında şəhid olan vətən oğullarının da qisasının alındığını təsdiqlədi...

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**